


AZAD ŞƏRİF

XX ƏSR

AZƏRBAYCANININ

YARADICI NƏSİLLƏRİ



BAKİ - 2007

HACIBƏYOVLAR



Üzeyir Hacıbəyov - XX əsr Azərbaycan musiqisinin banisi, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureati, ilk Azərbaycan operasının yaradıcısi, professor. 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya göz açan Üzeyirin uşaqlıq illeri Qafqazın konservatoriyası hesab edilən Şuşada keçib. Hələ 13 yaşında o, məşhur xanəndə Cabbar Qaryağdiovun ifasında «Məcnun Leylinin məzarı üstündə» kiçik musiqi parçasının ifasının canlı şahidi olur. Onun püxtələşməsində isə Qori müəllimlər seminariyasında təhsilinin böyük rolu olur.

22 yaşında ikən heç bir musiqi təhsili olmayan Üzeyir «Leyli və Məcnun» muğam operasını yaradır. Bu, ilk Azərbaycan operasının premyerası Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi teatrda 12 yanvar 1908-ci ildə gerçəkləşir.

Sonradan Moskva və Peterburqda musiqi təhsili alan Üzeyir bəy incəsənətin müxtəlif janrlarında elçatmadız zirvələri feth etməklə yanaşı, yeni janrlara da müraciət edirdi. Azərbaycanda musiqili komediya janrinin banisi olan Üzeyir bəyin «Arşın mal alan», «O olmasın, bu olsun» komediyləri dönyanın onlarla dilinə tərcümə edilmiş, Moskva, Nyu-York, Paris, London, Tehran və digər şəhərlərdə səhnələşdirilmişdi.

Üzeyir bəy təkcə Azərbaycanda yox, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdu. Buraya onu da əlavə edək ki, Üzeyir bəy yazdığı bütün musiqi əsərlərinin ədəbi süjetlərinin özü yaradırdı. Və yaratdığı tekrarsız süjetlər onu komediya janrinin klassiklərindən olan Mirzə Fətəli və Mirzə Cəlilla bir sıraya qoymuşdu.

Müxtəlif illərdə Üzeyir bəyin çoxsaylı məqalə və felyetonları «İttihad», «Həyat», «İqbəl» qəzetlərində, «Molla Nəsrəddin» məcmüsində dərc edilmişdi. Ümumilikdə Ü.Hacıbəyov 7 opera ərsə-



yə getirmişdi. Yazdığı operalardan «Leyli və Məcnun»u, «Koroğlu»nu, «Şeyx Sənan»ı, «Rüstəm və Zöhrab»ı, «Əslî və Kərəm»ı, «Firuze»ni, müsikiili komediyalardan «Ər və arvad»ı, «O olmasın, bu olsun»u, «Arşın mal alan»ı qeyd etmək istərdim.

Bunlardan savayı o, xalq çalğı alətlərinin müşayiəti ilə xor üçün saysız-hesabsız əsərlərin, o cümlədən Firdovsinin 1000 illiyinə həsr olunmuş «Kantata», «Azərbaycan» əsərlərinin, çoxsaylı simfonik, kamera-instrumental əsərlərin, miniatürlerin, romans-qəzəllərin, mahnıların müəllifidir.

1945-ci ildə rejissor R.Tehmasib tərəfindən «Arşın mal alan» müsikiili komedyası çəkilir. Reşid Behbudovun iştirak etdiyi bu film dünyadan 50-dən artıq ölkəsində nümayiş etdirilir və tamaşaçıyı gəzintimə görə bütün rekordları vurub keçir.

Sonda onu da qeyd edim ki, Ü.Hacıbəyov ömrünün son günlərinə qədər Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik edib.

Böyük Azərbaycan bəstəkarının həyat və yaradıcılığı haqqında ətraflı və dolğun məlumat almaq istəyənlərə, «Üzeyir Hacıbəyov. Ensiklopediya» kitabını oxumağı tövsiya edərdim. Baş redaktoru N.Ibrahimov olan bu kitab «Azərbaycan» nəşriyyatında işq üzü görüb.

Zülfüqar Hacıbəyov - Üzeyir bayın böyük qardaşı, Niyazinin atasıdır. 1916-ci ildə sehnəyə qoyulmuş «Aşıq Qərib» operasının müəllifidir. O, həla uzaq 1911-ci ildə öz librettosu əsasında «50 yaşında cavan» və «11 yaşında gəlin» operalarını yaradıb. «Almaz» bədii filminin müsikişini de Z.Hacıbəyov oğlu Niyazi ilə birgə ərsəyə getirib.

Niyazi-Tağızadə-Hacıbəyov - Zülfüqar Hacıbəyovun oğlu, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Stalin mükafatı laureati, Azərbaycan Dövlət mükafatı laureati, C.Neru beynəlxalq mükafatı laureati. Özünün parlaq istedadını ilk dəfə 1938-ci ildə, Moskvada Azərbaycan incəsənəti günlərində göstərmişdi. «Koroğlu»nu tamaşaşa qoymaq qərara alınmışdı, ancaq qəfildən Üzeyir Hacıbəyov ağır xəstələnmişdir və operaya dirijorluq etmək cəmi 28 yaşı olan Niyaziyə tapşırılmışdır. «Bütün ümidişənədir, Niyazi», - deyə bəstəkar ona uğurlar arzulamışdır. Və gənc dirijor üzərinə düşən vəzifəni gözəl yerinə yetirmiş. «Koroğlu»ya da, «Arşın mal alan»a da, hətta Müslüm Maqomayevin «Nərgiz»inə də gözəl dirijorluq etmişdi. Həmin tamaşalarda ölkənin bütün rəhbərliyi, o cümlədən İ.Stalin iştirak etmişdir.


Maestro beynəlxalq mükafatlara layiq görülmüşdür. «Xosrov və Şirin», «Citra» baletlərinin, simfoniyaların, mahnıların, 25-dək kinofilmə yazılmış müsiqilərin müəllifi idи. O öz romanslarından məşhur opera ustaları Fidan və Xuraman Qasimova-ların ifa etdiyi «Arzu» romansını, simfonik əsərlərindən isə «Rast» muğamını çox sevirdi.

Müsiciilər təccübülənərək Niyazini alqışlayıblar və etdikləri hərəkətə görə ondan üzr istəyib-lər. O, Svyatoslav Rixter, Lev Oborin, David Oystrokh kimi məşhur müsiciilərlə birlikdə işləmişdi, R. Rojdestvenski, N. Rixlin, D Kabalevski və S. Rastrapoviç kimi tanınmış müsiciilərlə dostluq etmişdir.

Bir zaman belə səhəbə çıxmışdı ki, guya Üzeyir Hacıbəyov «Arşın mal alan» filminin müsikiisi üzərində apardığı redaktədən narazı qalıb. Bu barədə Həcər xanım yazır:

- «Arşın mal alan» filminin çəkilisinə hazırlaşanda onun müsiki hissəsini yazmağı Niyaziye tapşırılmışdır və o, kino variantına da bəzi düzəlişlər etmişdi. Əlbəttə, bəzi adamlar Üzeyir bayə deməsidi: «Bu özbaşlıqlıqdır, Niyazi hələ sizin sahəinizdə «Arşın mal alan»ın müsikişini korlaysıb». Filme baxış günü gəlib çatdı. Üzeyir Hacıbəyov həyat yoldaşı ilə birgə axıradək diqqətə baxdı və qulaq asdı. İşıqlar yandıqdan sonra isə o, Niyaziya yaxınlaşıb onu bağrına basdı, öpdü və dedi: «Ay mənim şahının, ay qoçaq oğlan, çox sağ ol, hər şey yaxşı alınıb, çox sağ ol». Bu Niyazi üçün ən böyük hədiyyə idi.

Niyazi Qara Qarayevi və Fikret Əmirovçu çox yüksək qiymətləndirdirdi. Qara Qarayevin Üçüncü skriptik konserntindən başqa bütün böyük həcmli əsərlərinə Niyazi dirijorluq etmişdi. Qara Qarayev parlaq şəxsiyyət, böyük istedadı idи və Niyazinin yaradıcılıq manerası ilə onun əsərləri çox şey qazanırdı, bütün Azərbaycan incəsənəti qazanırdı. Onun «Leyli və Məcnun» simfonik əsərini isə çox yüksək qiymətləndirdiridi. Niyazinin ev muzeyində Qara Qarayevin bir fotosəkli var, arxasında yazıda: «Mənim «Yeddi gözəl»i yenidən qaytarmış qiymətli dostum və qardaşım». Maestro «Sevil» İb: «Mənim «Yeddi gözəl»i yenidən qaytarmış qiymətli dostum və qardaşım».





operasının, «Şur», «Kurd ovşarı» simfonik müğamlarının müəllifi olan Fikret Əmirovun istedadını yüksək qiymətləndirirdi. Bu əsərlərin ilk dirijoru Niyazi olmuşdu.

Niyazinin əlleri musiqi idi. Melodiyaları onun əllerindən sezmək olurdu ki, incədir, lirikdir, qəhrəmanlıq, yoxsa çıçış musiqisidir. O əllərde xüsusi məqnitizm və hakimiyət vardi, en görkəmli simfonik orkestrlərinin musiqiciləri onlara tabe olurdular. Pultun arxasına keçən kimi ariq, balacaboy Niyazinin əlleri göylərə qalxırdı. Bu əllər musiqi ilə qaynayıb qarışaraq partituranın hər misrasını məhəbbətlə izhar edir, səsləri həyata səsləyirdi.

Üzeyir Hacıbəyovun qardaşı oğlu **Soltan Hacıbəyov** - 1946-ci ildə Azərbaycan Dövlət Konservatoriyanın bəstəkarlıq şöbəsini bitirib, burada öz sənətinin yüksək peşəkarı professor B.Zeydmandan dərs alıb. O, bir neçə il Musiqili Komediya Teatrına, Dövlət caz orkestrinə rəhbərlik edib. 1948-ci ildən 1966-ci ildək M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, direktoru olub. «Qızıl gül» musiqili komediyasını o, Üzeyir bayın evində yaşayarkən ərsəyə gətirib. O, «Gülşən» milli baletinə görə 1953-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görüldü. Onun «Karvan» (Ü.Hacıbəyova həsr olunub), «Simfonik lövhələr» adlı simfonik əsərləri, «Gülşən» və «Skertso» baletlərindən üvertürlər SSRİ məkanından savayı ABŞ, Çexoslovakiya, İranda da səslənib. Bu əsərlər qramplastinkalarda da yayılmışdır. Onun yaratdığı əsərlər A.Qauk, N.Anosov, K.Eliasberq, Niyazi, N.Rojdestvenski kimi adlı-sanlı dirijorların rəhbərliyi altındakı orkestrlər tərafından ifa olunurdu.

S.Hacıbəyov 1-ci və 2-ci simfoniyaların, «Kəndçi qızı» dram tamaşasına bəslənən musiqinin, böyük simfonik orkestr üçün konsertin, xalq çalğı alətləri orkestri üçün silsilə musiqi əsərlərinin, bir sıra kameralı əsərlərinin, o cümlədən bir kvartetin, iki skertsonun, A.Puşkinin sözlərinə yazılmış «Quşçıqaz» romansının və s. populyar musiqi əsərlərinin müəllifidir.

1948-ci ildən Azərbaycan Konservatoriyasında pedagoji fəaliyyətə başlayan S.Hacıbəyov 1969-cu ildən 1974-cü ildək bu ali təhsil ocağının rektoru olub.

S.Hacıbəyov cami 55 il ömür sürərək, bu dünyadan çox erkən köçüb.

Cingiz Hacıbəyov - Zülfüqar Hacıbəyovun oğlu, dirijor, Əməkdar incəsənat xadimi. Uşaqlıdan skripkada çalışmağı öyrənir, sonralar isə dirijorluq sənətinə yiyələnir. 1938-1953-cü illər ərzində Musiqili Komediya teatrının baş dirijoru olub. Sonra Aztelearadio komitəsinin simfonik orkestrinin baş dirijoru təyin edilib. Ömrünün sonunaq Üzeyir Hacıbəyov adına Dövlət Simfonik orkestrinə dirijorluq edirdi.

İsmayıllı Soltan oğlu Hacıbəyov böyük Azərbaycan bəstəkarı Qara Qarayev məktəbinin ən layiqli nümayəndələrindəndir. İsmayıllı Hacıbəyov da atası kimi erkən dünyasını dəyişməsinə bax-

mayaraq (O, atasından cəmi 1 il artıq yaşayıb 56 il ömür sürüb) çox məhsuldar olub. Klassik musiqi həvəskarları «Kapelhaus» zalında bəstəkarın Dövlət simfonik orkestri ilə fortepiano üçün yazdığı «Arzu» əsərinin ifasını yəqin yaxşı xatırlayırlar. Bəstəkarın fortepiano ilə orkestr üçün yazdığı «Rapsodiya»sı da həddən ziyyəde maraqlıdır. «Uşaq təsvirləri», «Naxışlar», «Cəngi» simfonik sütilər, Dantenin şeirinə yazılmış «Yalvarış» vokal silsiləsi, kameralı orkestri üçün konserti de bənzərsizdir. İ.Hacıbəyovun S.Yeseninin şeirləri əsasında bəstələdiyi romanslar, A.S.Puşkinin şeirlərinə yazdığı vokal silsiləsi də çox rəngarəngdir.

İsmayıllı musiqidən savayı həm de təsviri sənət həvəskarı idı. Yaşadığı evdə rəssam molberti həmişə royalın yanında idı (Yeri gəlmışkən qeyd edim ki, İsmayıllı royalda həddən ziyyəde gözəl çalırırdı və təsadüfi deyil ki, onun ekşər musiqi əsərləri məhz royalla ifa üçün yazılib). Və İsmayıllı bir rəssam kimi Ü.Hacıbəyovun, D.Şostakovığın, sevimli müəllimi Q.Qarayevin portretini böyük ustalıqla eks etdirib.

İsmayıllı Hacıbəyov Hacıbəyovların Bakı nəslinin sonuncu nümayəndəsi idı. Onun dünyasını dəyişməsi ilə adlı-sanlı, istedadlı Hacıbəyovlar nəslinin də sonu çatıb.

